

第 19 回バクー日本語弁論大会
大学生用応募申請書
19-cu Bakı Yapon Dili Natiqlik Müsabiqəsi
"Tələbə" kateqoriyası üçün Müraciət Forması

2020年10月18日までにculture-info@bk.mofa.go.jpにメールで送ってください。18 oktyabr 2020-ci il tarixində culture-info@bk.mofa.go.jp mail ünvanına göndərməyiniz xahiş olunur.
 ※本フォーマットは予選に使用されます。 Bu forma müraciətçilərin seçimi zamanı istifadə olunacaqdır.

出場希望者情報 Müraciətçi haqqında məlumat

1. 氏名 Ad və fəmiyyə									
2. 生年月日 Təvəllüd		年 il		月 Ay		日生 Gün		歳 Yaş	
3. 所属大学 Təhsil aldığı universitet		大学 Universitet		学部 Fakültə		学科 Departament		年生 Neşənci kurs	
4. 日本語教育機関 Yapon Dilini tədris edən qurum		上記大学 Yuxarıda qeyd olunan universitet			その他私教育機関 Digər özəl təhsil müəssisəsi			自主学习・家庭教師 Özü tədris edənlər, şəxsi repetitor ilə tədris	
※当てはまるものに丸をつけてください Uyğun qrafanı dairəyə alın									
5. 日本滞在期間 Yaponiyada olduğunuz müddət		から tarixindən		まで tarixində					
		から tarixindən		まで tarixində					
		合計 Cəmi		日間 ※90日以上の場合、大学生部門には出場できません。 Müddət ※90 günden artıq müddət olarsa, "Tələbə" kateqoriyası üzrə iştirak mümkün deyildir.					
6. 連絡先 Əlaqə		E-mailアドレス : Email Ünvanı				電話番号 : Əlaqə nömrəsi			

İnşanın Ümumi Məzmunu

1. あなたが問題に思うことや改善した方がいいと思うことは何ですか？ Problem olaraq gördüyünüz və yaxşılaşdırmaq istədiyiniz məsələ nədir?

2. あなたは、どんな人・機関に対して提案しますか？ Siz kimə və ya hansı quruma təkliflə müraciət etmək istəyirsiniz?

3. 問題を解決したり、現状を改善するために、どんなことを提案しますか？ Problemin həlli, vəziyyətin yaxşılaşdırılması üçün hansı təklifi irəli sürmək istərdiniz?

4. 弁論の際、補助として使う予定のものがあれば記入してください。 Çıxış zamanı köməkçi vasitə kimi istifadə etməyi planlaşdırdığınız ləvazimat olarsa qeyd etməyiniz xahiş olunur.